

Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə dəha az vaxtin qaldığına işaretdir. Torpaq çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə", "Çərşənbə-suri" adları ilə də tanınır.

Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpağa ünvanlanmışdır: "Torpaq haqqı", "Torpağı sami yaşayasan". Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur. "Torpaqdan pay olmaz", Torpaq deyir: "Səndən hərəkət, məndən bərəkət", "Torpaqla oynayan ac qalmaz" və sair.

Türk mifologiyasına görə, yatmış torpaq oyanaraq insanları aqlından qurtarır. Bir el rəvayətinə görə, Xızır qardaşı, torpaq sahibi Zindanı donmuş halda, qar altından tapır, öz isti nəfəsilə qızdırır. Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, Yer çərşənbə bayramı tədbirlə torpağı oyatmağa çalışırlar.

*Səsləndi xoruz bani,
Açıldı sihbün danı,
İlin yaz fəsli göldi,
Qızdı torpağın canı.*

Torpaq çərşənbəsində əkinçilər əkin-biçinə başlamalı olurlar. Yerlər şumlanır, toxumlar səpilir. İanca görə, əcdadlarımı həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtıının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə, Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və suдан tullanmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yiğışaraq onun istisine qızınmağa çalışır.

Torpaq çərşənbəsinin özünməxsus inancları, xüsusiyətləri var. Torpaq çərşənbəsində insanlar öz qohumlarını yad



**Torpaq
çərşənbəmiz
mübarək!**

İlaxır çərşənbə

edir, onlara qonaq gedir, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarət edirlər. Əcdadlarımı çərşənbə və bayram günlərində ruhların qayıdib gəlməsinə inanmışlar. Ruhların şad olması üçün bu dünyaya qayıdar kən ev sakınlərini, əzizlərini şən əhvali-ruhiyyədə görməsi əsas şərtlərdən idi. İanca görə, ruhun evdən-ocaqdən biker qayıtməsi uğursuzluq əlamətidir.

Evin bərəkəti olması üçün əcdadlarımı həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un cuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danişmadan əllerini una batıraraq divarlara sürtmək, bəyra çıxıb ağacların kötüyünü balta ilə yüngülə vuraraq "oyan, payını götür" demək bu ayının tərkib hissəsidir. Əcdadlarımı inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri genbol olacaqdır. Heç bar verməyən ağacları isə "kəsəcəyəm" deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam "kəsmə, bu ağaç bar verəcək, zaminən" deyir.

Günəşin, Ayın, Ulduzun yerdəki rəmzləri...

Bu çərşənbədə evdən od, neft, kibrıt, ağartı qidaları verilməsi düzgün hesab olunmur. Axır çərşənbə öz falları ilə əlamətdardır. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların ev-

lənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yero yumurta, kömür, cövhər basdırır və niyyət edərək. Yumurta kömür ilə yazılarla, niyyət yaxşı gelər. Sonra onları ərik ağacının altında basdırmaq lazımdır.

*Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdır.*

İlaxır çərşənbənin ən məraqlı adətlərindən biri, sevən oğlanların sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan şal sallamasıdır. Ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükələri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytaralarlı.

İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənirlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar yanın şamı suya tərəf eyir və neçə yaşı varsa, o qədər damcılardır. Alınacaq hərf gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir. İanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub qismətlərinə gələcək həyat yoldaşını yuxuda görürler. Axır çərşənbə axşamı qız ayağının sağ başlığını burub qapı ağızında başının üstündən atır. Başmanın pəncə

hissəsi üzüstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işaretdir.

İlaxır çərşənbədə küsüllər barişmalı, hamı təzə paltar geyməli, xoş sözlər söylənməlidir. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar.

Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla bəzədilir. Bəzi bölgələrdə aşla bərabər dolma, balıq bişirilməsi vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qozfindiq, bir çox çərəz, qovurğa qoyulur. Bayram xoncasına qoyulan şirniyyatların rəmzi mənaları da var. Süfrəyə qoyulan qoğalı günəşin, istiliyin, şəkərburani Hilalın - Ayın, paxlavani isə Ulduzun yerdəki rəmzi kimi anlamaq olar. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.

"Yeddilərin bayramı"

Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəmin uğur gətiricəyinə işaretdir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin "Yeddilərin bayramı" adlandırılması bununla əlaqəlidir. Süfrəyə qoyulan bu yeddi nemətin islamdan öncə "ş", islamın qəbulundan sonra "s" hərfi ilə başlaması maraq doğurur. Ləp qədimlərdə son çərşənbədə süfrəyə qoyulan şərbət, şabalıd, şor, şəkər, şam,

şirni, şərab, islamdan sonra su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbü'l kimi nemətlərlə əvəzlənmişdi.

Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir. Qurşaqın qırmızı rəngdə olması şadlılığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlangıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da vardır. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanmışlar.

Səməni ovsununda oğulgız sahibi olmuş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan, cilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş "çərşənbə suyu"ndan bu səməninin üstündən cilləli qadının üstünə axıdır. Övlad sahibi olan başqa bir qadın cilləlinin üstünə axıdılan bu suyu qayçı ilə doğraya-doğraya deyir:

*Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, cilləni,
Övlad vermək dəmidi.*

Başqa bir variantda "A səmənini göyərdən, bu gəlini də göyərt" də söylənilir. Burada axıdılan suyu isə kişi başlangıcı kimi götürmək olar.

Səməni nəziri adəti də bu günə kimi ötürülmüşdür. Qəlbində bir niyyəti olan adam qablaşa buğda töküb göyərtdirir, cüccətiləri əzib şirəsini çıxarı, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadır, qoz-findiq ləpəsi qatır, xonça sinilərinə töküb yayar. Bu xonçaları həyətdə qoyur, bütün gecəni dua edirlər. Səhər həmin bişmişin dadına baxırlar. Əgər bu bişmiş şirin olursa, bu niyyətin qəbul olunduğu anlanmasına gəlir.

Səmənidən halvanı da bu ayindəki kimi düzəldirlər. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Ekoloji cəhətdən təmiz olan bu halva çox faydalıdır.

İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olmuş, lakin tədricən, zaman keçidkə müasirleşən həyatın təsiri ilə unudulmuş, bəziləri isə başqa bir forma almışdır.

**Səhər ORUCOVA,
filologiya elmləri doktoru,
professor**